

Milli, siyasi fikir tariximizdə adı fəxrlə, qururla çəkilən şəxsiyyətlərdən biri olan Əhməd bəy Ağaoğlu 1869-cu ilin dekabr ayında Şuşa şəhərində dünyaya gəlib.

Qarabağın Qurdalar elindən olan atası Mirzə Həsən bəy varlı pambiqçi fermer olub. Şuşanın ən məşhur alımlarından biri - babası Mirzə İbrahim isə gözəl xəttat olmaqla yanaşı, həm də türk dilində şeirlər yazarmış. Anası Təzə xanım Şuşanın Sarıcalı elində Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı olub. Pənahəli xanın nəslindən olan Əhməd bəy xatirelərində yazırkı, mükemmel təhsil almışında anasının və əmisinin rolü böyük olub. Əmisi Mirzə Məmməd onun müctəhid olmasını istəsə də, anasının təşbbüsü ilə o gizlincə rus dilində də dərsler alır. Məhz anasının sayesində təhsil istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə doğru dəyişir. Şuşada Realni məktəbdə VI sinfi bitirən Əhməd bəy təhsilini Tiflisdəki 1 sayılı gimnaziyada davam etdirir. Gimnaziyada təhsil alan yeganə türk şagird isə Əhməd bəy idi. O, Tiflis gimnaziyasındaki təhsilini uğurla başa vuraraq Şuşaya qaydır. 1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa yola düşür. Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. O, burada dörd türk tələbe ilə tanış olur. Bunlardan biri sonralar Azərbaycanın Parisdə təmsilcisi olacaq Əlimərdan bəy Topçubaşov, digeri isə keçmiş Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə idi. Əhməd bəy Ağaoğlu bütün imtahanları uğurla verir. Ancaq sonuncu riyaziyyat imtahanında müəllimi onu yəhudi bilərək düzgün cavabını qəbul etməmiş ve Ağaoğlu bu hadisədən çox üzülmüşdü. Qarşılaşlığı haq-sızılıqla barişa bilməyən Əhməd bəy Ağaoğlu 1888-ci il yanvar ayının 8-də Peterburqdan Parisə gelir və Sorbonna Universitetində hüquq təhsili almağa başlayır. 1891-1893-cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "Iran cəmiyyəti" başlıqlı silsile yazıları çap olunur.

1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Tiflisə qayıdaraq yerli gimnaziyaların birində iki il fransız dilindən dərs deyir. Eyni zamanda, "Kavkaz" qəzeti ilə də əməkdaşlıq edir. 1896-ci ildə Şuşaya, doğma şəherine geri döñür. Şuşa Realni məktəbində fransız dilindən dərs deyir. Burada ilk kitabxana, qiraətxana açır. Bu səbəbdən də el arasında ona Fırəng Əhməd ləqəbi verilir. Əhməd bəy Ağaoğlu fikirlərini dolğun şəkilde ifadə etmek üçün qəzet çapını çox önemli hesab edirdi. 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra Qafqaz Senzura Komitesi tərefindən azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyulur. Lakin həmin dövrə çar Rusiyası ərazisində erməni və gürçü dilində 19 qəzet fəaliyyət göstərirdi. Yalnız 1896-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev şəxsi təşbbüsü ilə "Kaspı" qəzetiini alıb, Azərbaycan ziyalılarının öhdəsinə verir. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə "Kaspı" qəzetiində fəaliyyət göstərmək üçün Bakıya gəlir. Bu qəzet Əhməd bəyin həyatında böyük rol oynayır. Yazdığı məqalələrdə əsasən müsəlman cəmiyyətindəki problemlərə,



Atatürkün yaxın silahdaşı

cəmiyyətdə qadınların üzləşdiyi çətinliklərə toxunur. Eyni zamanda, Əhməd bəy məqalələrində milli qurtuluşa gedən yoluñ mədeniyətin və təhsilin inkişafından keçdiyini bildirirdi. O, "Islam dünyasında qadın" məqaləsində "azad qadınsız inkişaf ola bilməz" yazırkı. Büyük ziyanının bu çıxışları əlbəttə ki, din xadimləri, mollalar tərefindən kəskin etirazlara səbəb olurdu. Bir müddət sonra isə Ağaoğlu haqqında ölüm fətvəsi verilir. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə Əhməd bəy 6 ay evə qapanır, evini isə polislər mühafizə edir. Ə.Hüseynzadə ilə birlikdə "Həyat" qəzeti də redaktorluq edən Əhməd bəy Ağaoğlu 1905-ci ildə Bakı Şəhər Dumasının üzvü seçilir. Həmin il mart ayının 15-də Azərbaycan ziyalıları xalqın tələb və təkliflərini Peterburqa çatdırmaq üçün nümayəndə heyəti formalaşdırırlar. Həmin nümayəndə heyətində Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə daxil idilər. Peterburqda Əhməd bəy 1905-ci il hadisələri ilə bağlı "Sankt Peterburqskie Vedomosti" qəzetiində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqalə dərc etdirir. 1905-ci il aprel ayının 16-da Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşovun imzaları ilə Qafqaz canişininə məktub göndərilir. Məktubda ziyalılar Azərbaycan dilində "Həyat" qəzetiinin çap olunmasına icazə istəyirdilər. "Həyat" qəzetiindən sonra, Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik "Irşad" qəzetiini təsis edir.

1905-ci ildə Qafqaz canişini təyin edilən İllarion Vorontsov ermənilərə dəstək verməyə başlayır. Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmek məqsədilə sənaye bölgəsində yerleşən Bakı kəndlərinin köçürülməsi teklif olunur. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların gərgin əməyi sayesində Bakı kəndlərinin köçürülməsinin qarşısı alınır.

1906-ci ilin avqustunda Şuşaya gələn Əhməd bəy çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurur. Çar hökuməti tərefindən təqiblərə məruz qalan Əhməd bəy hebs olunmamaq üçün bir müddət yaxın dostlarının evində yaşayır. 1908-ci ilin sonlarında isə İstanbula köçür.

Əhməd bəy Ağaoğlu Türk Ocağı milli hərəkatının aparıcı siması olaraq bu hərəkat tərefindən keçirilmiş konqresə prezident seçilir. İstanbul Universitetində türk-monqol tarixindən və rus dilindən dərs deyir. Süleymaniyyəde kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olur. Türkiyədə işlərini qaydasına salan Əhməd bəy həyat yoldaşı Sitarə xanımı da Türkiyəyə gəlməyə razı salır. İstanbulda yaşadığı müddət ərzində jurnalistik fəaliyyətini davam etdirmiş, 1909-cu ildən "Kaspı" qəzetiində "Türkiyədə məktublar", "Türkiyədə milli sual" mövzusunda silsilə məqalelər çap etdirmişdir.

O, hemçinin 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin köməyinə gelmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. 1918-ci il 26 dekabr tarixində Ağaoğlu biterəf nümayəndə kimi Zəngəzur qəzasında Azərbaycan Xalq Cumhuriyyətinin Parlamentinin üzvü seçilir. 1918-ci il dekabrın 28-də Cumhuriyyət tərefindən Paris Sülh Konfransında iştirak etmək üçün göndərilən nümayəndə heyətinin tərkibində Əhməd bəy Ağaoğlu da olmuşdur. Lakin İstanbulda çatanda İttihad və Terəqqi Partiyasının digər rəhbərləri ilə birgə İngilislər tərefində həbs edilərək Malta adasına sürgün edilmişdir.

Sürgündən qayıtdıqdan sonra Ankaradaki Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş, "Hakimiyyət milliyə" qəzetiinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiye Büyük Millet Meclisine deputat seçildikdən sonra isə Müstafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur. O, 1933-cü ildə Türkiyə cəmiyyətində liberal dəyerləri təbliğ etmək üçün "Akin" qəzetiini təsis etmişdir.

Ömrünün son günlerinde Əhməd bəy Ağaoğlu yataq xəstəsi olur. Ürek çatışmazlığı və qaraciyər iltihabından əziyyət çəkən böyük ziyan 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişir. Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidati elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.